



Azərbaycanda bank-maliyyə sektorunun möhkəmlənməsi istiqamətində zəruri islahatlar həyata keçirilir

Görülən tədbirlər bank-maliyyə sektorunun yeni çağırışlara uyğun adekvat fəaliyyətinə, banklara inamin güclənməsinə və şəffaflığın təmin olunmasına xidmət edir

Məlum olduğu kimi, respublikamızda ötən ilin son ongünübündən başlayaraq mənfi xarici təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitin meydana çıxardığı çağırışlara uyğun olaraq silsilə tədbirlər, yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi irade əsasında çəvik şəkildə həyata keçirilən səmərəli islahatlar kursu respublikada iqtisadi subyektlərin manevr imkanlarının genişləndirilməsinə, yeni təşəbbüs'lərə meydan verilməsinə, idarəetmənin təkmilləşdirilməsinə, bütün sahələrdə şəffaflığın artırılmasına və digər bu kimi mühüm məqamlara istiqamətləndirilir.

BANK-MALİYYƏ SEKTORUNUN FƏALİYYƏTİ YENİ İQTİSADI ŞƏRAITİN TƏLƏBLƏRİNƏ UYGUNLAŞDIRILIR

Respublikamızda yeni iqtisadi şəraitdə meydana çıxan çağırışlara uyğun olaraq start verilən yeni nəsil islahatlar həmçinin istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunu da əhatə edir. İndiki şəraitdə ölkənin maliyyə imkanlarından səmərəli istifadə olunması, vəsaitlərin daha məqbul istiqamətlərə yönəldilməsi, real sektorun maliyyə təminatının gücləndirilməsi zərurəti bank-maliyyə sektorunun çəvikliyinin artırılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi, risklərin minimuma endirilməsi, şəffaflığın təmin olunması kimi məsələlərin önemini artırır. Bu sahədə elə bir işlek mexanizmin qurulmasına nail olmaq lazımdır ki, maliyyə sektoru yaranmış vəziyyə-

yedə, sözün yaxşı mənasında, iqtisadiyyatın inkişafında, fəallığın artmasında katalizator funksiyasını yeri yetire bilsin.

Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bank-maliyyə sektorunda aparılan islahatlar da məhz bu kimi hədəflərə istiqamətlənib. Yeni şəraitdə ölkənin bank-maliyyə sektorunun dayanıqlığının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var. Bele bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, siğorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemleri fəaliyyətinin lisenziyalasdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə elde edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çəvikliyini təmin etməkdən ibarətdir. Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət orqanı deyil. Bu, publik hüquqi şəxsdir və özü özünü maliyyələşdirme yolu ilə fəaliyyət göstərir.

YENİ ŞƏRAITDƏ ÖNƏMLİ MƏSƏLƏLƏRDƏN BİRİ DƏ BANKLARIN SAĞLAMLAŞDIRILMASIDIR

Manatın məlum devalvasiyasından sonra ölkənin bank-maliyyə sektorunun möhkəmləndirilməsi, o cümlədən də bu sahədə daha çəvik tə-



zimləmə rejiminin tətbiqi məqsədilə bir sıra normativ xarakterli aktlara dəyişikliklər edilib. "Bank kapitalının və onun adekvatlığının hesablanması" və "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması" Qaydalarına edilmiş dəyişikliklər bankların topladığı maliyyə ehtiyatlarını da ha səmərəli və çəvik istifadə etməsinə imkan verir. Bundan başqa, Mərkəzi Bank tərəfindən "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması" Qaydaları yeni redaksiyada qəbul edilib.

Yaranmış veziyətdə meydana çıxan çağırışlardan biri bank sektorunun sağlamlaşdırılması ilə bağlıdır. Tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən banklar indiki şəraitdə, sadəcə, fəaliyyət göstərə bilməzlər. Qeyd edək ki, manatın məlum devalvasiyasında ölkəmizdə 40-dan çox bank fəaliyyət göstərirdi. Ekspertlərin qənaəti budur ki, Azərbaycan miqyaslı ölkə üçün bu qədər bankın olması məqbul deyil. Digər tərəfdən, bir sıra

banklar ciddi likvidlik problemi yaşayırlar və müştərilər qarşısında öz öhdəliklərini yerine yetire bilmirlər, həmçinin ölkə iqtisadiyyatına hər hansı bir xeyir vermirlər. Son vaxtlar istehlak kreditlərinin azalması və digər amillər ayrı-ayrı bankları daha çətin durumla üz-üzə qoyub. Bele olan halda zəif bankların fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur.

Bu kimi reallıqlar nəzəre alınaraq ölkədə bankların konsolidasiyası həyata keçirilir. Cari ilin əvvəlindən bəri respublikamızda bir sıra banklar, o cümlədən də "Qafqaz İnkışaf Bankı", "Atrabank", "Yunayted Kredit Bank", "NBCBank", "Gəncəbank", "Bank of Azerbaijan" ASC-lərin bank lisenziyaları ləğv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən dək 4 bankın - "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank" ASC-lərin bank lisenziyaları ləğv edilib. Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə

teləb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadılara, məcmu kapitalın minimum məbleğini tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yeri yetirmədiklərinə görə qəbul edib. Verilən məlumatda bildirilir ki, qərar problemlı və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib. Qeyd edək ki, bəhs olunan banklar Əmanətlərin Siğortalanması Fonduna üzvdürler və əhalinin bu banklarda olan qorunan əmanətləri Fond tərəfindən ödəniləcək.

ƏMANƏTLƏRİN SİĞORTALANMASI, VERGI GÜZƏŞTLƏRİ BANKLARA İNAMIN ARTMASINA MÜSBƏT TƏSİR GÖSTƏRİR

Yeni şəraitdə ölkənin bank-maliyyə sisteminin fəaliyyətinin daha səmərəli qurulmasını hədəfləyən qərarlardan söhbət açarkən Prezident İlham Əliyevin "Əmanətlərin tam siğortalanması haqqında" qanunun tətbiqi barədə imzaladığı müvafiq Sərəncamın önemini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan qanunun məqsədi global iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətlərin bank sistemine etibarını gücləndirməkdən ibarətdir. Sənədə əsasən, ölkə ərazisində fəaliyyət göstərən banklarda

vəsait yerləşdirən texminən 6 milyon əmanətlərin depozitləri qarşısındakı 3 il müddətində tam siğortalanacaq.

Yeni şəraitdə "Əmanətlərin tam siğortalanması haqqında" qanun iqtisadiyyatın real sektorunun maliyyə təminatının artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Statistik məlumatlara əsasən, bankların kredit portfelinin strukturunda depozitlərin çəkisi texminən 70 faiz həcmindədir, yerde qalan 30 faizi isə digər mənbələrdən formalaşır. Əmanətlərin həcmi artıraq bankların kredit imkanları da genişlənir. Prognozlara görə, əmanətlərlə bağlı atılan addımlar bank sektorunda kapiṭallaşmanın yaxşılaşmasına şərait yaradacaq. Beləliklə, ölkədə islahatlar aparıldığı bir şəraitdə əmanətlərin 100 faiz qorunması birbaşa real sektora da müsbət təsir göstərəcək.

Yeni iqtisadi şəraitdə ölkə ərazisində fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin həcmi artırmasına təsir göstərən başqa tədbirlər də həyata keçirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendlər 3 il müddətindən azad olunub. Vergi güzəştləri bank əmanətlərinin həcmi artırmasına zəmin yaradır. Ekspertlərin qənaətinə görə, bu güzəştlər neticeində bank, siğorta və təkrarsız şirkətləri tərəfindən nizamnamə kapitalının artırılması gözlənilir. Hökumət vergi güzəştləri ilə bankların kapitallaşmasına şərait yaratmaqla yanaşı, əhalinin dividend əldə etmək imkanlarını da stimullaşdırır.

Mübariz ABDULLAYEV